

# Naxçıvandan başlayan tarixi missiya

Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ili tamam olacaq. Bu 30 il dövlətçilik tariximizi şərfləndirən hadisələrlə zəngindir. Möhtərəm Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə ötən il Vətən müharibəsində qazandığımız şanlı Qələbə bütün bu hadisələrin zirvə nöqtəsidir. Bu Qələbə ilə cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, xalqımızın yenilməzliliyini, dövlətimizin gücünü bütün dünyaya bəyan etdi.

Bəli, bu gün tariximizin və müstəqilliyimizin ən şərflə səhifələri yazılır, Azərbaycan tarixinin en qüdrətli dövrünü yaşayır. Dönüb keçdiyimiz yola, tarixe nəzər salanda görərik ki, dövlətimiz bu yüksəlişə çatmaq üçün hansı mərhələlərdən keçməli olub. Və ən əsası bu yol həm Ulu Öndər Heydər Əliyevin, həm də cənab Prezident İlham Əliyevin nümunəsində lider amilinin dövlətin və xalqın milli özünütsədqi məsələsində, müstəqilliyin möhkəmləndirilməsində, dövlətçiliyin gücləndirilməsində nə qədər mühüm rol oynadığını göstərir.

Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il sentyabrın 3-də keçirilən və tariximizdə özünəməxsus yer tutan fəvqəladə sessiyasında Ulu Öndər Heydər Əliyevin Ali Məclisin Sədri seçiləməsi də tarixdə liderlərin röluun əvəzolunmazlığını təsdiq edən mühüm hadisələrdən biridir. Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmesi Azərbaycanda dövlət müstəqilliyi uğrunda gedən proseslərə ciddi təsir göstərdi, azadlıq mübarizəsinə uğurlu nəticə verəcək doğru səmət istiqamətləndirdi. Bu gün həmin tarixdən 30 il ötür...

Heydər Əliyevin dövlət və xalq qarşısındaki xidmətləri barədə söz açarkən hər kəsin çox düzgün olaraq toxunduğu tarixi məqamlardan biri ondan ibarətdir ki, Ulu Öndərin 1990-ci ilin iyul ayında Naxçıvana gəlişi Azərbaycanda baş qaldırmaqdə olan müstəqillik mücadiləsinin daha da genişlənməsinə və bu istiqamətdə konkret addımların atılmasına səbəb oldu. Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçki kampaniyası ilə bir vaxta düşmüdü. Bu seckidə həm respublika parlamentinə, həm də Naxçıvan Ali Məclisinə deputat seçilən Heydər Əliyevin təşəbbüsleri ilə həmin il noyabrın 17-də keçirilən Naxçıvan Ali Məclisinin ilk iclasında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması barədə qərar qəbul edildi. İclasda baş verən daha bir böyük tarixi hadisə üçrəngli bayraqımızın Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi barədə yekdiliklə qərarın təsdiqi oldu.

Bu həmin dövr idi ki, SSRİ adlı imperiya həle

mövcud idi. Belə bir vaxtda Naxçıvanın adının dəyişdirilməsi, "Sovet" və "Sosialist" sözlərinin çıxarılması, Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi Heydər Əliyevin qətiyyətinin, müstəqillik uğrunda mübarizəsinin ən böyük təcəssümlərindən biri idi. Bütün bunlar həm də Ali Məclisin sessiyasına sədrlik edən Heydər Əliyevin daşıdığı yüksək azərbaycanlıq ideallarından, qeyri-adı cəsarətindən, müstəqillik uğrunda atdığı real addımlar dan xəber verirdi. Bununla da Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni keyfiyyət mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi.

1991-ci ilin ikinci yarısından etibarən sovet hakimiyətinin qürubuna doğru Azərbaycanda da siyasi böhran dərinleşmişdi. Kommunist Partiyası artıq səlahiyyətlərini itirməkdə idi və ölkənin hər yerində olduğu kimi, Naxçıvanda da elan olunmamus fəvqəladə şərait yaranmışdı. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli fəvqəladə sessiyasının çağırılması da ölkədə, o cümlədən regionda yaranmış çətin və mürəkkəb vəziyyətin tələblərində irəli gelmişdi. Məhz bu sessiyada Naxçıvan MR-in ictimaiyyəti həyatında onun müqəddərətinin həll edəcək mühüm hadisələr baş verdi. Belə ki, sentyabrın 3-də keçirilən və tariximizdə özünəməxsus yer tutan bu sessiyada böyük şəxsiyyət Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri seçiləməsi tek muxtar respublikanın deyil, Azərbaycanın müasir siyasi tarixində mühüm hadisə idi. Çünkü bununla həm tədricən blokada vəziyyətinə salınan Naxçıvanın xilasında, həm də Azərbaycanı dövlət müstəqilliyinə aparan yolda Ulu Öndərin rəhbərliyi ilə yeni tarixi missiya başlayırdı.

Sessiyanın keçirilməsinə qədərki mərhələdə Heydər Əliyev rəsmi dövlət vəzifəsi daşımaq niyyətində olmadığını bildirmişdi. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının iclasında da Ulu Öndər naməzədiyyətinin səsə qoyulmasına xahiş etmişdi. Yalnız xalqın və Naxçıvan MR Ali Məclisi deputatlarının tekilli ilə Heydər Əliyev ölkə və region üçün fəvqəladə şəraitdə Ali Məclisin Sədri seçiləməsinə razılıq vermişdi.



3 sentyabr 1991-ci il tarixdə, öz işinə başlayan sessiyanın iclasları bir neçə gün davam etdi, ölkə səviyyəsində və region üçün əhəmiyyətli olan məsələlər geniş müzakirə edilərək müvafiq qərarlar qəbul olundu. Sessiya respublikamızda prezident seçkilərinin keçirilməsi, Azərbaycan Kommunist Partiyasının fəaliyyətini davam etdirib- etdirməməsi kimi məsələləri müzakirə edib, ortaya mövqə qoymalı idi. Bütün bunları müzakirə edən Naxçıvan Ali Məclisin sessiyası prezident seçkilərinin muxtar respublika ərazisində keçirilməsinin dayandırılmasına dair qərar qəbul etdi. Bundan başqa, sessiyada "Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında" məsələ müzakirə edildi və Azərbaycan Ali Sovetindən Sovet İttifaqı Kommunist Partiyasının, Siyasi Büronun və Mərkəzi Komitənin respublikamızda fəaliyyətinin dayandırılması xahiş olundu. Çünkü bu qurumlar dağılmışdır və faktiki olaraq fəaliyyət imkanlarını itirmişdilər.

Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti dövlətçilik tariximizə işiq salan hadisələrlə zəngindir. Belə ki, məhz bundan sonra sovet orduyu Naxçıvandan çıxarıldı. Məhz Ulu Öndərin siyasi uzaqqorənliyi nəticəsində düşmenin Naxçıvanla bağlı işgalçılıq niyyətlərini həyata keçirməsinə imkan vermədi. Eyni zamanda Heydər Əliyevin Türkiye və İranla yaratdığı əlaqələri muxtar respublikada blokada şəraitinin yaratdığı çətinliklərin qarşısını aldı.

Heydər Əliyevin müdrikliyi, siyasi uzaqqorənliyi nəticəsində Naxçıvan bütün çətinliklərə sine gərdi. Ona görə Azərbaycan ictimaiyyəti haqlı olaraq müstəqilliyimizin ilk illərində ölkədə yaranmış çətin vəziyyətdən çıxış yolu Ulu Öndərin siyasi hakimiyətə qayıdışında görürdü. Respublikamızın bütün bölgələrindən Heydər Əliyevə ünvanlanan məktublar, 1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının yaranması da Ulu Öndərə olan böyük inam və etimaddan irəli gəldi. Beləliklə, Ulu Öndərin Naxçıvandan başlatdığı missiya tezliklə bütün respublikamızın xilasına xidmət etməyə başladı. Azərbaycanın dövlət müstəqilliyini qorudu və əbədi etdi.

**Cəbi QULİYEV,  
Milli Məclisin deputati**